

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNİVERSİTETİ
FİLOLOGİYA FAKÜLTƏSİ



TƏLƏBƏ ELMİ CƏMIYYƏTİNİN
2016-cı İL ÜZRƏ İLLİK HESABATI

Filologiya fakültəsinin dekani:

Dos. ELÇİN MƏMMƏDOV

TEC-ə məsul şəxs:

PƏRVİN EYVAZOV

Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti 2016-cı ildə tələbələrin elmi fəaliyyətini gücləndirmək və onlara stimül vermək məqsədilə bir sıra işlər həyata keçirmişdir. Tələbələrin elmə olan marağını artırmaq üçün dekanlığın göstərişi ilə maarifləndirmə işləri aparılmış, TEC-in strukturunda bir sıra yeniliklərlə bağlı müzakirələr təşkil edilmiş, tələbə və magistrantlarımızın respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakı təmin olunmuşdur.

Əvvəla, onu qeyd etmək ki, yeni tədris ilindən etibarən fakültə dekanı fil.f.d. Elçin Məmmədov TEC-in fəaliyyətini və ona nəzarəti gücləndirmək məqsədilə onun idarəciliyini fakültənin əməkdaşı - “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, doktorant Eyvazov Pərvin Eyvaz oğluna həvalə etmişdir. Təşkilatın yeni strukturunu müəyyən etmək və fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə tələbə və magistrantlarla mütəmadi şəkildə görüşlər təşkil olunmuşdur. Bu dərs ilinin ikinci semestrində fakültə rəhbərliyinin iştirakı ilə TEC-in tərkibinin yenidən formalaşdırılması ilə bağlı iclasın keçirilməsi planlaşdırılıb.

Dekanın göstərişi ilə yeni tərkibdə formalaşdırılacaq TEC-in fakültə üzrə ilk “Nizamnamə”si hazırlanıb və yeni idarəetmə struktur forması müəyyən edilib. Fakültə Elmi Şurasının iclasında müzakirə olunub təsdiq edildikdən sonra TEC həmin “Nizamnamə” və struktur əsasında fəaliyyət göstərəcəkdir.

Bu il TEC-i yeni tərkibdə formalaşdırmaq və fəaliyyətini gücləndirmək üçün fakültəyə yüksək balla qəbul olan tələbələrlə yanaşı, elmə marağı olan digər I kurs tələbələri ilə də söhbətlər aparılmış, onların elmi fəaliyyətə cəlb olunması istiqamətində maarifləndirmə işləri görülmüşdür. Tələbələrə elmi rəhbərlər təyin olunmuş, eləcə də elmi fəaliyyətin istiqamətləri və elmi tədbirlərin məzmun və mahiyyəti haqqında ətraflı məlumat verilmişdir. Sevindirici haldır ki, təkcə 2016-2017-ci tədris ilinin ilk semestrində 50 nəfərdən çox I kurs tələbəsi elmi tədbirlərdə iştirak etmək və elmi fəaliyyətlə məşğul olmaq üçün TEC-ə müraciət etmişdir. Onların hər biri ilə söhbətlər aparılmış, TEC-in işləri və fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir.



2016-2017-ci tədris ilində 600-dən yuxarı bal toplamış aşağıda adları qeyd olunan I kurs tələbələri elmi fəaliyyətə cəlb olunaraq kafedralara təhkim edilmişdir:

№	Tələbənin soyadı, adı, atasının adı	İxtisas, qrup	Topladığı bal	İstiqamət	Rəhbər
1	Hacıyeva Aygün İlham	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 088	644	Azərbaycan ədəbiyyatı (Klassik dövr)	Dos. M.Osmanoğlu
2	İsmayılova Mənsurə Malik	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 088	635	Azərbaycan dilçiliyi	Prof. T.Hacıyev
3	Kazımova Firəngiz Valeh	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 088	635	Azərbaycan dilçiliyi	Prof. S.Abdullayeva
4	Mehdizadə Fatimə Qadir	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 088	622	Azərbaycan ədəbiyyatı (Klassik dövr)	Prof. S.İbrahimov
5	İsmayılova Fatimə Elman	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 089	634	Azərbaycan ədəbiyyatı (Klassik dövr)	Dos. S.Qocayeva
6	Seyidova Lalə Səhrab	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 089	632	Ümumi dilçilik	Prof. Ə.Rəcəbli
7	Həmidov Rəsul Valeh	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 089	628	Azərbaycan ədəbiyyatı (Klassik dövr)	Dos. M.T.Vəliyev
8	Səfəralizadə Ülkər Mahir	Filologiya (Azərbaycan dili və ədəbiyyatı), 089	601	Azərbaycan dilçiliyi	Prof. T.Hacıyev
9	İskəndərova Gülnar İsa	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 090	664	Azərbaycan dilçiliyi	Dos. Z.Şahbazova
10	Nəzərova İlahə Abbas	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 090	617	Azərbaycan ədəbiyyatı (Klassik dövr)	Prof. S.İbrahimov
11	Məmmədova Fidan Həmzə	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 091	644	Azərbaycan dilçiliyi	Prof. S.Abdullayeva
12	Hətəmov Şəhla Vəkil	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 091	621	Azərbaycan ədəbiyyatı (Klassik dövr)	Dos. J.Hüseynova
13	Abdullayeva Ülviyyə Azər	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 092	637	Dünya ədəbiyyatı	Prof. C.Nağıyev

14	Əliyeva Aişə Azad	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 092	631	Azərbaycan ədəbiyyatı (Klassik dövr)	prof.T.Mütəllibov
15	Məmmədova Günay Zaur	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 093	617	Azərbaycan ədəbiyyatı (Müasir dövr)	Prof. T.Hüseynov
16	Abdullayeva Ülkər Eldar	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 093	645	Azərbaycan dilçiliyi	Dos. İ.Məmmədov

Qeyd edək ki, təkcə ən yüksək bal toplayan tələbələr deyil, balından və ixtisasından olmayaraq, digər tələbələr arasında da təbliğat işləri aparılmış, onlara elmi rəhbərlər təyin edilmiş və mövzular verilmişdir:

No	Ad,soyad	Qrup	Kurs	Bölmə	Şöbə	Elmi rəhbər	Elmi iş
1.	Aynur Mustafayeva	090	I	Azərb	Əyani	prof.Yeganə İsmayılova	Yazılı ədəbiyyatda lirik növün janrı və xüsusiyyətləri
2.	Mənsurə İsmayılova	088	I	Azərb	Əyani	Hacıyev Tofiq	I növ təyini söz birləşmələri
3.	Nərmin Quliyeva	089	I	Azərb	Əyani	Jalə Hüseynova	Mənim tanrım gözəllikdir, sevgidir
4.	Lalə Seyidova	089	I	Azərb	Əyani	prof.Yeganə İsmayılova	Mikayıl Müşfiqin həyatı
5.	Elida Mukhayeva	089	I	Azərb	Əyani	prof.Yeganə İsmayılova	Zəlimxan dünyası
6.	Ayşən Hüseynsoy	089	I	Azərb	Əyani	Tofiq Hüseynov	Vaqif Səmədoğlunun həyatı və yaradıcılığı
7.	Elnarə Talıbova	090	I	Azərb	Əyani	Nağıyev Cəlil	Frans Kafka yaradıcılığında bədii qəhrəman
8.	Gülнар İskəndərova	090	I	Azərb	Əyani	Zemfira Şahbazova	Söz birləşmələri
9.	Şəhla Abbaszadə	090	I	Azərb	Əyani	Sevinc Qocayeva	M.Fizulinin qəzəl yaradıcılığında Qurana müraciətlər
10.	Əfsanə İbrahimova	091	I	Azərb	Əyani	Ramil Babayev	H.Cavidin həyatı və yaradıcılığı
11.	Əfsanə Məmmədova	091	I	Azərb	Əyani	Ramil Babayev	Leksika
12.	Fərid Kərimov	091	I	Azərb	Əyani	Məti Osmanlı	M.P.Vaqifin yaradıcılığı
13.	İlahə Şahmuradova	092	I	Azərb	Əyani	Ramil Babayev	M.F.Axundovun həyatı və yaradıcılığı
14.	Rahil Xubalılı	092	I	Azərb	Əyani	Anar Fərəcov	Dildə gender fərqləri
15.	Aişə Əliyeva	092	I	Azərb	Əyani	Təhsin Mütəllibov	Vaqifin qoşmalarında bənzmələr
16.	Aytən Məmmədova	093	I	Azərb	Əyani	Mehriban Əlizadə	C.Məmmədquluzadənin hekayələrində tabeli mürəkkəb cümlə və onun növləri
17.	Samirə Hüseynova	093	I	Azərb	Əyani	Mehriban Əlizadə	İ.Əfəndiyevın əsərlərinin dilində üslubi sinonimlər
18.	Ülkər Abdullayeva	093	I	Azərb	Əyani	Mehriban Əlizadə	B.Vahabzadə yaradıcılığında çoxmənalı sözlər
19.	Günay Məmmədova	093	I	Azərb.	Əyani	Tofiq Hüseynov	İsa Muğanının müharibə povestləri
20	Talıbova Elnarə Elman	092	I	Azərb.	Əyani	Cəlil Nağıyev	Dünya ədəbiyyatı

Hesabat dövəründə yalnız bakalavriatlarla deyil, magistrantlar arasında da təbliğat işləri aparılmış, onların elmi fəaliyyətinə nəzarətin təşkili ilə bağlı müzakirələrə vaxt ayırılmışdır. Magistrantların elmi işlərinə və planlarına, TEC-in fəaliyyətinə həsr olunmuş görüşlər keçirilmişdir. Magistrantlardan Havva Zamir qızı Əhmədova, Leyla Nazim qızı Telmanlı, Pərvin Çingiz oğlu Rəhimov, Nazim İbrahim oğlu Əsədov, Könül Ümid qızı Xəlilzadə, Mərziyyə Qasımova və başqa magistrantlarımızla mütəmadi olaraq görüşlər təkşil edilmiş, onlar müxtəlif elmi fəaliyyətlərə cəlb olunmuşlar.

İl ərzində fakültənin bakalavriat və magistrantları respublika və beynəlxalq səviyyəli müxtəlif elmi tədbirlərin iştirakçısı olmuş və universitetimizi uğurla təmsil etmişlər.

2016-cı il aprelin 29-30-da Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlığı və "Akkord" sənaye tikinti investisiya korporasiyasının sponsorluğu ilə ümummilli lider **Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı** keçirilmişdir.

Konfransa Filologiya fakültəsinin magistr və doktorantları da uğurla iştirak ediblər. Doktorantlar - Pərvin Eyvazov, Anar Fərəcov, Ramil Bayramov, Aysən Sadıqlı, dissertant Gülnar Axundova, magistrantlar - Mərziyyə Qasımova, Rəbiyyə Rəsulova və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının, türkologiyasının aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər. Sonda iştirakçılara sertifikatlar, konfransın proqramı və materiallar toplusu təqdim edilib.



Onu da əlavə edək ki, fakültənin "Sabah" qrupunun tələbələri də bu elmi konfransda aktiv iştirak etmişdir.



2016-cı ilin aprel ayında Filologiya fakültəsində tələbələr arasında **“Türk xalqları ədəbiyyatı” mövzusunda breyn rinq** keçirilib. Türk xalqları ədəbiyyatı kafedrası, Abay Mərkəzi və Yunus Əmrə İnstitutu ilə birgə təşkil olunan breyn rinqdə tələbələr Azərbaycan, türk, qazax, özbək, qırğız, türkmən və tatar ədəbiyyatı üzrə biliklərini nümayiş etdiriblər. Sonda tələbələrə Abay Mərkəzi və Yunus Əmrə İnstitutu tərəfindən hədiyyələr təqdim olunub.



2016-cı ilin may ayında AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş **“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans** keçirilib. Konfransda fakültənin gənc tədqiqatçıları - dissertant Gülnar Axundova “Azərbaycan ədəbiyyatında köynək simvolu” və “Türkoloji araşdırmalar” ETL-nin kiçik elmi işçisi, doktorant Pərvin Eyvazov “B.Çobanzadənin dil tədqiqatlarında fonetik hadisələr” adlı elmi məruzələrlə çıxış ediblər.



2016-cı il mayın 11-də Filologiya fakültəsində ümummilliy lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş **“Filologiyanın aktual problemləri” mövzusunda keçirilmiş XIX Respublika elmi konfransına** fakültənin magistrantlarının böyük əksəriyyəti məqalə ilə qatılmışdır.



2016-cı il 25-26 may tarixlərində Azərbaycan ədəbiyyatı kafedrasının əyani doktorantı Ayşən Sadıqlı III Beynəlxalq **“Türk Dünyası Araşdırmaları” simpoziumunda** Bakı Dövlət Universitetini təmsil edib, uğurlu çıxışına görə sertifikatla təltif edilib.



2016-cı il mayın 25-də Abay Mərkəzində tələbələrin iştirakı ilə **“Ölkə tarixində şəxsiyyətlərin rolu”** adlı elmi seminar keçirilib. Tədbirdə Azərbaycan-Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib. Qeyd edilib ki, qardaşlıq, qarşılıqlı yardım və strateji maraqlar üzərində qurulan əlaqələrin daha da inkişafında Azərbaycan və

qazax xalqlarının milli liderləri - Heydər Əliyev və Nursultan Nazarbayevin müstəsna və əvəzolunmaz xidmətləri var. Tələbələr tərəfindən maraqla qarşılanan tədbir milli liderlərə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.



2016-cı il noyabrın 18-də fakültənin tələbə və magistrantları Bakı Slavyan Universitetində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə, Bakı Slavyan Universitetinin 70 illik yubileyinə və “Multikulturalizm ili”nə həsr olunmuş **“Azərbaycan və Avropa: Multikulturalizm, Tolerantlıq və Birgəyaşayışın problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktik konfransında** iştirak ediblər. “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları, doktorantlar: Pərvin Eyvazov və Ramil Bayramov, Filologiya fakültəsinin tələbə və magistrantları: Könül Xəlilzadə, Mərziyyə Qasımova, Rəbiyyə Rəsulova, Mərziyyə Behbutova, Təhminə Baxışlı konfransda uğurla çıxış etmişlər.

Konfransın materialları toplusunda P.Eyvazovun “Heydər Əliyevin dil siyasətində multikultural dəyərlər”, R.Bayramovun “Birləşmənin Azərbaycan modeli – Azərbaycançılıq ideologiyası”, K.Xəlilzadənin “Multikulturalizm siyasətində dil faktoru”, M.Qasımovanın “İrqçilik və Azərbaycanda irqçiliyə münasibət”, R.Rəsulovanın “Azərbaycançılıq – milli ideologiyanın nümunəsi kimi”, M.Behbutovanın “H.Əliyev Azərbaycanda multikulturalizm siyasətinin banisi kimi”, T.Baxışlının “Azərbaycan ədəbi-bədii fikrində multikulturalizm ənənələri adlı maraqlı elmi məqalələri çap olunmuşdur.



2016-cı il noyanın 2-də Bakı Dövlət Universitetində görkəmli türkoloq, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik **Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş** “Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilmiş, fakültənin magistrantları bu elmi konfransa elmi məruzələrlə çıxış etmişlər.



2016-cı il dekabrın 23-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpası və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasının 25 illiyinə həsr olunmuş **“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda universitetdaxili I elmi konfrans** keçirilib. Konfransa Filologiya fakültəsindən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının II kurs magistrantı Mərziyə Qasımova qatılıb və uğurlu çıxışına görə sertifikatla layiq görülüb.



2016-cı il dekabrın 28-də BDU-nun Filologiya fakültəsində I **Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə** həsr olunmuş «Müasir türkologiya: dünən, bu gün və sabah

(problemlər və perspektivlər)» mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa fakültədən 20 nəfər magistrant (Mərziyyə Qasımova, Könül Xəlilzadə, Zülfiyyə Ağayeva və b.) və 1 nəfər bakalavriat (**I kurs tələbəsi Aynur Mustafayeva**) elmi məqalə ilə qatılmışdır.



Bununla yanaşı tələbələrımız hər il **Türkiyənin Bilkənd Universitetinə** ezam olunurlar. Adıçəkilən universitetin “Region ölkələri üzrə kurs proqramları departamenti” tərəfindən artıq 22 ildir ki, təşkil edilən yay məktəbi türk dillərinin aktual məsələləri, dil və ədəbiyyatın tədrisi metodikası, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində təşkil edilir. Yay məktəbində Azərbaycanla yanaşı, Qazaxıstan, Kosova və İraq İslam Respublikasının müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 70 müdavim iştirak edib.

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli, “Türkoloji Araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov, tələbələr - Nihat Mikayıllı, Nigar Ağayeva, Mərziyyə Behbudova, Lalə Əliyeva, Nigar Cəfərzadə və Sevinc Həsənova İhsan Doğramacı Bilkənd Universitetində “Türkiyə türkcəsinin tədrisi üzrə yay məktəbi”ndə olublar.

Dərslər Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri tərəfindən aparılıb. İştirakçılara “Dilçiliyə giriş”, “Türk dilinin orfoqrafiya qaydaları”, “Türk dili və ədəbiyyatının tədrisi metodikası”, “Türk dilinin tarixi inkişafı”, “Ədəbi cərəyanlar”, “Şifahi xalq ədəbiyyatı” və s. dərslər tədris olunub. Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı verib. Tələbələr arasında Nigar Ağayeva və Mərziyyə Behbudova ən yüksək balla qrup birincisi olublar. Tədbirin sonunda imtahandan keçmiş hər bir müdavimə Bilkənd Universitetinin sertifikatı və məzun bukleti təqdim edilib.



Hazırda tələbələr TEC-in nəzarəti ilə öz elmi işlərinin icrasını həyata keçirir və Bakı Slavyan Universitetində təşkil olunacaq 2 respublika səviyyəli tələbə elmi konfransında iştirak etmək üçün hazırlaşır.

TƏKLİFLƏR

1. Təşkilatın adındakı *cəmiyyət* sözü sovet dönməndən qalma və bugünkü elmi situasiyanı ifadə etmək baxımından uyğun gəlmədiyi üçün dəyişdirilməsi və şura sözü ilə əvəz olunmasını (Tələbələrin Elmi Şurası) münasib hesab edirik (ümumən, təşkilatın yeni formada adlandırılması ilə bağlı müzakirələrin aparılmasını vacib sayırıq). Nəticədə, yeni ad tələbələrin maraq dairəsinin bu istiqamətə yönəlməsinə ciddi təsir göstərə bilən faktordur.

2. Təşkilatın fəaliyyətini gücləndirmək və onun digər tələbə təşkilatları səviyyəsində nüfuzunun qaldırılması üçün universitetdaxili vahid qurumun yaradılması, onun struktur və nizamnaməsinin müəyyən edilməsi, səlahiyyətlərinin genişləndirilməsinə dair qərarların qəbul edilməsi vacibdir.

3. Təşkilatın vahid qurum şəklində rəhbərlik səviyyəsində təşkil olunması tələbələrin elmi olan marağını artırmasına və onları elmi tədbirlərə cəlb olunmasını daha artıracaqdır.

4. Universitet səviyyəsində və fakültələr üzrə yaradılan təşkilatın rəhbərliyi universitetin ən gənc əməkdaşlarına həvalə olunması münasib olar.